



Azərbaycan Dəmir Yolları QSC



AzRusTrans

Birgə müəsisə

"Azərbaycan Dəmir Yolları"
QSC və "Rusagrotans" QSC


«AzRusTrans» dəmir yolu şirkəti əsas loqistik şirkət olmaq məqsədini qarşısına qoyan müxtəlif növ yük treyderləri, alıcıları və satıcılarına yüksək səviyyəli xidmətlər təklif edən birgə müəssisədir.

«AzRusTrans» Şərq-Qərb (Bakı – Tbilisi – Qars yeni dəmir yolu xətti) və Şimal-Cənub (Rusiya Fedrasiyası – İran İslam Respublikası) dəhlizləri vasitəsilə vaqonların icarəsi, izlənməsi (Azərbaycan ərazisində), tarif xidmətləri də daxil olmaqla yüklərin daşınmasını təmin edəcəkdir.


Daşımaların istiqamətləri

Rusiya ➔	Azərbaycan
Rusiya ➔	İran
Rusiya ➔	Gürcüstan
Rusiya ➔	Türkiyə

**BİZ MÜŞTƏRİLƏRİMİZƏ
DƏYƏR VERİRİK**



Rusiya, Azərbaycan, Gürcüstan, İran və Türkiyə arasında taxıl yük axınlarının dəmiryolu logistikasının təşkili və təchizati



TƏSİSÇİLƏR



Azərbaycan Dəmir Yolları QSC

51%



49%




25 000 vaqon


Rusiya, Azərbaycan, Gürcüstan, İran və Türkiyə arasında taxıl yük axınlarının, şəxsi və cəlb olunmuş vaqonlarla dəmiryolu logistikasını təşkili və təchizatı:

- Rusiya, Azərbaycan və Gürcüstan arasında mövcud olan ənənəvi dəmir yolu marşrutları vasitəsilə
- "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsi çərçivəsində Rusiya, Azərbaycan və İran dəmir yollarını birləşdirən Astara (Azərbaycan) – Astara (İran) yeni dəmir yolu xətti vasitəsilə;
- "Bakı-Tbilisi-Qars" layihəsi çərçivəsində Rusiya, Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu bağlantısını təmin edəcək dəmir yolu xətti vasitəsilə

DAŞIMALARIN ƏSAS İSTİQAMƏTLƏRİ



DAŞIMALARIN ƏSAS İSTİQAMƏTLƏRİ



DAŞIMALARIN ƏSAS İSTİQAMƏTLƏRİ





Dəmir yolu daşımalarının ənənəvi və yeni marşrutlar üzrə potensialı – ildə 7,3 milyon ton taxıl yüküdür

- **Azərbaycan istiqamətində** – 2,0 milyon ton;
- **Gürcüstan istiqamətində tranzit ilə** – ildə 0,7-0,8 milyon ton
- **İran istiqamətində tranzit ilə** – 3,5 milyon ton
- **Türkiyə istiqamətində tranzit ilə** – 1,0 milyon ton;

- İstiqamətindən və mövsümdən asılı olmayaraq zəruri vaqon təchizatı ilə təminat;
- Uyğun tarif siyasəti, müştərilərlə uzunmüddətli əlaqələr yaradılmasına xüsusi diqqət;
- Taxıl yüklərinin marşrutlaşdırılmasında praktik təcrübə;
- Çatdırılma və izləmə müddətinin optimallaşdırılması;
- Məsləhətçi xidmətləri, zəruri sənədlərin qeydiyyatı, o cümlədən fitosanitar, baytar nəzarəti, gömrük və s. xidmətləri ilə təminat;
- Rusiya və Azərbaycan əraziləri ilə tranzit daşımaları üzrə və limanlarda yükaşırama xidmətləri ilə təminat;
- Yerli və xarici şirkətlərlə iş təcrübəsi;
- Müasir elektronlaşdırılmış sənəd idarəetmə standartları;

- Astara stansiyasında taxıl aşırma terminalının tikintisi;
- Yüklərin çatdırılmasının və kənar vaqon parkının izlənməsi xidmətləri;
- Tikinti materialları, mineral gübrələr və xammal, taxta, metallar və digər yüklərin universal vaqonlarda, platformalarda, və sisternlərdə Rusiya, Azərbaycan, Gürcüstan, İran və Türkiyə ərazilərinə dəmir yolu vasitəsilə daşınmasının təşkili və təchizatı;
- İran, Türkiyə, Azərbaycan, Gürcüstan və Rusiya arasında dəmiryol daşımalarının təşkili və təmin edilməsi.

DIQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR
EDIRIK!

